



İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. **Aparılmış statistik müşahidələrin nəticələrinə görə, cari ilin ikinci ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,31 faiz artıb. Bu zaman ərzaq məhsulları 0,43 faiz bahalaşmış, qeyri-ərzaq məhsulları 0,17 faiz ucuzlaşmış, xidmət tarifləri isə 0,59 faiz artıb.**

İlin birinci ayına nisbətə fevral ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,40 faiz, regionlarda 0,22 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 0,53 faiz, regionlarda 0,32 faiz bahalaşmış, qeyri-ərzaq məhsulları Bakıda 0,22 faiz, regionlarda isə 0,13 faiz ucuzlaşmış. Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,82 faiz, regionlarda 0,37 faiz artıb. Ay ərzində ən çox qoz (9,64 faiz), sümüklü qoyun əti (5,85 faiz), şabalıd (7,06 faiz) bahalaşmış. Ucuzlaşma isə kişi üçün dəri gödəkcələrdə (4,96 faiz), qarabaşaq yarması (4,47 faiz), toyuq yumurtası (4,43 faiz) və digər məhsullarda qeydə alınmış.

2012-ci ilin iki ayında Azərbaycanda istehlak qiymətləri 0,57 faiz, o cümlədən ərzaq məhsulları 1,24 faiz artıb. Qeyd olunan dövrdə qeyri-ərzaq məhsullarının qiyməti 1,04 faiz azalıb, xidmətlər isə 0,83 faiz artıb. İki ayda Bakıda 0,86 faiz, regionlarda isə 0,28 faiz inflyasiya qeydə alınmış.

Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 8,23 faiz bahalaşma qeydə alınmış. Bu zaman Bakıda qiymətlər 11,20 faiz, regionlarda isə 5,31 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında (13,11 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 1,02 faiz, xidmətlərdə isə 5,05 faiz təşkil edib.

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında fevral ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 170,14 manat, pensiyaçılar üçün 153,62 manat, 0-14 yaşlı uşaqlar üçün isə 212,31 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,01 manat, pensiyaçılar 95,65 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,97 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,65 manat, pensiyaçılar üçün 35,36 manat, 0-14 yaşlı uşaqlar üçün 73,61 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

Xatırladaq ki, "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilmişdir."

***İTM İctimaiyyətlə əlaqələr departamenti***